



Bir günəşli may günü  
Dünyaya uşaq gəldi  
Bəzəyib eşq mülkünü  
Gəldi, üzüağ gəldi  
Çiçəklər pıçıldadı:  
- Xoş gəldin, oğul bala!  
Küləklər pıçıldadı:  
- Xoş gəldin, oğul bala!  
Göydə quşlar oynadı,  
Çayda daşlar oynadı  
- Dünyaya oğul gəlib!  
Dağlar, qayalar dindi  
Qohum-qonşu sevindi,  
- Dünyaya oğul gəlib!  
Çəmənlər, düzlər dedi,  
Gecə ulduzlar dedi  
- Dünyaya oğul gəlib.  
Tanrım sevdi igidi  
Dünya bir az böyüdü,  
- Dünyaya oğul gəlib.  
Ana, ata sevinci  
Yerə, göyə sığmadı  
Yaraşdı bu körpəyə  
Gül kimi Heydər adı.

Heydər gözün açınca  
Dağlar, dərələr gördü.  
Yamaclarda bənövşə,  
Çöldə lalələr gördü  
Gəzdi, qaçdı, dolışdı  
Dağ çayları boyunca  
Dərə keçdi, dağ aşdı  
Ürək-qaynar, boy-uca!  
Yağış gördü, qar gördü,  
Novruzlu bahar gördü.  
Çırpı yıgdi bağlardan  
Çərşənbə axşamları.  
Tonqalla, qovurğayla  
Qarşıladı baharı.  
Uşaqlar cəm olanda  
Dəstə başında - Heydər  
O yerlərin düzündə,  
Dağda-daşında - Heydər.  
O, əkində-biçində  
Ateş vardı içində  
Nəmərlərə hücumda  
Mərd savaşında - Heydər.

El dərdini biləndi  
Elin dərdiydi dərdi  
Hamıdan seçilərdi  
Cavan yaşında Heydər.  
\* \* \*

...Şahbuz kənd məktəbi, - Cavan müəllim  
Çəmən ətri gələn kənd uşaqları.  
Onu təbrik etdi görüncə hər kim,  
Onda uşaqlardı bəhrəsi-barı.  
Dərs dedi... öyrətdi biliklərini  
Uşaqlar xoşladı məğrur səsinə.  
Sonralar dəyişdi peşə yerini  
Dağlar ona verdi dağ cüssəsini  
"Yaxşı yol" - söylədi doğmalar ona.  
Hələ çox genişdir bəxtin göyləri.  
Hələ uçuşlar var, qanad var hələ.  
Hələ mübarizə, vuruş var hələ  
Hələ zirvələrə yürüş var hələ.  
Bu elin, bu yurdu gələn sabahı  
Hünərlər gözləyir, çox iş var hələ.  
Ucaboy, alagöz, cavan oğlanın  
Üzündən-gözündən mərdlik yağırdı.

Ruhunda məşəllər yanan oğlan  
Uzaq üfüqlərin özü çağırıdı.  
Hələ qarşıdadır - dedi - bu həyat  
Gərək bir günüm də getməsin bada.  
Qızılquşa döndü, açaraq qanad  
Uçdu oxumağa... Leninqrada  
...Təhsil illəri də ötdü yel kimi  
Vətən həsrətilə qəlbi döyündü  
Qaynadı bulaq tək, coşdu sə kimi  
Çiyində ulduzlar Vətənə döndü.  
\* \* \*

"Sənə salam olsun, Azərbaycanım  
İstəməm tək sənin eşqinlə yanı  
Varlığım, vüqarım, ruhum, vicdanım  
Həsrətin əlindən kövrək Vətənim.  
Mənimsən, səninem, göyçək Vətənim!

Səndə Araz çağlar, Kür axıb keçər  
Şimşəklər qılıncın buraxıb keçər  
Hüsnünə Gün baxıb, Ay baxıb keçər  
Günəşli dağları çiçək Vətənim  
Mənimsən, səninem, göyçək Vətənim.

Sənsiz günüm qara, təleyim qara  
Yollar səndən keçər zirvə dağlara  
Sənə dönsəyim getsəm də hara  
Koroğlu Vətənim, Babək Vətənim,  
Mənimsən, səninem, göyçək Vətənim".

Bu sözlər gənc Heydər  
Varlığının səsiydi.  
Həyatının mənası  
Könül tərənesiydi...

Döndü Vətəninə işə başladı  
Ən çətin yerlərdən ucaldı adı.  
Hər yerdə, hər zaman getdi irəli.  
Boğdu yerindəcə təhlükələri.  
Qorudu Vətəni qara niyyətədən,  
Onunla öyündü, ucaldı Vətən.  
Döyüşdü, vuruşdu qəti qorxmadı  
Günbəgün yayıldı ölkəyə adı.  
Çiyində ulduzlar böyüdü, artdı  
İgid oğullardan dəstə yaratdı.  
Dedi özümüzə xidmət edin siz  
Bizə yad olanlar şübhəli, qəliz.  
Bizlərə gərəkdir cəsarət, bilik  
Doğma cəbhəmizdir təhlükəsizlik.  
Qara qüvvələri kökündən kəsək  
Ayıq-sayıq olaq həmişə gerek.  
Səsimiz hər yandan gur gələsindir.  
Vətən öz oğluyla yüksələsidi.  
O, belə düşündü, belə xətt çəkdi  
Bilirdi sabahı xoş gələcəkdi.  
Ağatlı oğlana döndü hünərlə  
Çətin sualları bildi, hal oldu.  
Zirvə yollarını qalxdı zəfərlə,  
Ucaldı, yüksəldi, general oldu,  
Sevindi, şadlandı Zərifə xanım -  
Onun ömür andı, könül sirdaşı.  
...Heydəri fikirlər aldı qoynuna  
Bir ömrün qərribə gərdisləri var.  
Ürək-möhkəm dayan - deyirdi ona  
Dünyadı xeyirli, şər işləri var.  
Ən gərgin anlarda evə dönəndə  
Könül rahatlığı tapardı onu.  
Zərifə xanımı görcək, dinəndə  
Fərəh bürüyərdi Vətən oğlunu.  
Bu zərif qadın da elmin yolunda  
Zirvələrə doğru yol başlamışdı.

# zirvə

## Unudulmaz Heydər Əliyevin işıqlı xatirəsinə

Sevili, İlhamı sağda, solunda  
Allah qismətini alqışlamışdı.  
Ömür yoldaşının saf ünsiyyəti.  
Bu ki, bir dünyadı - kədərdən uzaq  
Bu Heydər bəxtidi, Heydər qüdrəti.  
Kiçik ailəni Vətən bilməyən  
Necə sevə bilər böyük Vətəni?!

\* \* \*  
Çatdı yeni xəbər bir gün hər yana  
Elə bil yuxudan oyandı hər ev.  
Baş rəhbər seçildi Azərbaycanca  
Bizim Vətən oğlu - Heydər Əliyev.  
O qaynar yay günü yaddaşımdadı  
...Dəyişdi yurdumuz o gündən bəri.  
Birinci başladı adamlarla iş  
İnandı, çoxunu yıgdi başına.  
Adamla bağlıdır hünər, yüksəliş  
İnandı bu yurdun vətəndaşına.  
Gərək adamları seçsən axı.  
Seçib neçəsini qolundan tutdu.

\* \* \*  
...Yetmişinci illər ötən əsrdə -  
Tərəqqi, yüksəliş, zəfər illəri.  
Ən uzaq, elçatmaz görünən yerdə  
Adamlar bağrına basdı rəhbəri.  
Dəyişdi Mil, Muğan, Şirvan, Qarabağ,  
Xoş xəbərlər gəldi Gəncəbasardan.  
Artırdı barını anamız torpaq  
Millətim sevindi dövlətdən, vardan.  
Minəbir çox verdi öz bəhərəsini  
Pambıq tarlaları, üzüm bağları...  
Kəndlər gözəlləşdi, ellər varlandı,  
Kasıbliq rədd oldu gedər-gəlməzə.  
Adamlar zəhmətə, haqqa inandı  
Düz qiymət verildi indi hər kəsə.  
Paxıllar əsəbdən yandı-yaxıldı  
İgid sinələrə ulduz taxıldı.  
Şairə, rəssama, bəstəkarlara  
Ən ali, ən yüksək adlar verildi  
Dünyaya səs saldı Rəşidlə Qara  
Alimin, çobanın qədri bilindi.  
Yüksəldi Bakımız Günəşə sarı  
Gəncənin, Şəkinin ucaldı səsi.  
Bir az da boy atdı Qafqaz dağları  
Geniş dalğalandı yurdu nəfəsi.  
Heydərle ucaldı Azərbaycanım  
Heydər hara getsə ora şad oldu.  
Qədim Oğuz yurdu - mərd Naxçıvanım  
Dirçəldi, boy atdı, min abad oldu.  
Bir şəhər Şahbuza saldı yolunu  
Dağlar, doğma yerlər ona can - dedi.  
Bir nurlu kişinin sıxıb əlini  
Vallah qəhrəmansız, qəhrəman - dedi.  
Onun əziziydi müəllim, həkim,  
Fəhlə, pambıqçı, neftçi, tələbə  
Onlar arxayındı, bilirdi hər kim  
Harda Heydər varsa, orda - Qələbə!  
Bu dünya tanıdı odlar yurdunu  
O vaxtdan fərəhdən qanad açanam  
Ən uzaq ellər də eşitdi onu:  
"Bu mənəm Heydərəm, Azərbaycanam!"  
Vətən addımladı getdi irəli  
Heydər - qələbələr, Heydər - yüksəliş,  
Yetmişinci illər beləydi, bəli,  
Torpaqda, dənizdə - zəfər, yüksəliş!

\* \* \*  
Payız günü bir şəhər,  
Eşitdik çox şad xəbər.  
Moskvanın - mərkəzin  
Var Heydər ehtiyacı.  
Bəlkə nəhəng ölkənin  
Heydər ola əlacı.  
Siyasi Büro özü  
Onsuz keçinə bilmir.  
Heydərini bildiyindən  
Çoxları heç nə bilmir.  
O, böyük bir ölkənin  
Başında möhkəm durdu  
Cəsarətlə, hünərlə  
Heydər yaratdı, qurdu.  
Siyasi Büronu da  
Çalışdırdı o ki var.  
Çətində harayladı  
Donbasda şaxtaçılar  
Müəllimlər, həkimlər,  
Ondan nicat gözlədi.  
Görən gördü, bu insan  
Ürəkdedi, gözddədi.  
Səsi Qərbdən gəlirdi,  
Səsi Şərqdən gəlirdi.  
Bu azman rəhbərimin  
Səsi bərkdən gəlirdi.  
Onun qətiyyətinə  
Heyran olmuşdu hamı.  
Sevinirdi Sevil, Zərifəsi, İlhamı.  
Elə biz də Bakıda  
Ondan qüvvət alırdıq,  
Onunla ucalırdıq.

\* \* \*  
...Moskva bilirdi, Heydər siz çətin  
Heydər - zirvəsində hakimiyyətin!  
Siyasi Bürodə - onun yanında  
Başı ləkəlilər cılız göründü.  
Qaynadı türk qanı təmiz qanında,  
Hara qədəm basdı nura büründü.  
Seçildi, sayıldı, şöhrət qazandı  
Millətlər bu məğrur mərdə inandı.  
Amma pusqusunda yatdı erməni,  
vazgenlər, vartanlar - kərkədan kimi.  
Haylar bağırırdılar: "Qarabağ bizim"...  
O, ali büronu tərk edən kimi...

\* \* \*  
Doxsanıncı ilin qışı  
Qəlpə kimi tutdu bizi.  
Boz iblislər güllələdi  
Bir gecədə bəxtimizi.  
Moskvada min qəzəblə  
Dalğalandı Heydər səsi.  
Düşmənlərin sinəsinə  
Ateş açdı hər kəlməsi.  
Yox, Vətənə dönməli  
Qartal olub enməli  
bu torpağa.  
Bəlkə hələ nicat tapa  
Naxçıvana, Qarabağa.  
Yox, Vətəni düşüb dara  
Millətinin günü qara.  
Yox, etibar yoxdu daha  
Başda duran başsızlara.  
Yox, Vətənə dönməli  
Qartal kimi enməli  
bu torpağa.  
Elə o vaxt səda düşdü  
Yerə, göyə, daşa, dağa

Heydər gəlir.  
Daş tək tullayıb ağrını  
Söküb gecənin ağrını  
Heydər gəlir.  
Qovmaq üçün qəm-kədəri  
Millətimin ümid yeri -  
Heydər gəlir.  
Təleyimə yaraşıqdır  
Gəlişiyir gur işıqdır -  
Heydər gəlir.  
Mən ucayam, sən mənə bax,  
Gözün aydın, ana torpaq,  
Gözün aydın, ay Qarabağ,  
Heydər gəlir!  
Onun gəlişini istəməyənlər  
Qara toza dönüb tez yoxa çıxdı.  
Onun qarşısını kim kəsə bilər,  
Heydərün Günəşə yolu açıqdı.  
Çoxları xoş gəldin söylədi ona  
Anamı sevincdən kövrələn gördüm  
Qədim Naxçıvanım basdı bağrına  
Doğma balasını bu Vətən gördü.  
Heydər oda döndü, yandı, alışıdı.  
Qaynadı, çalxandı hünər meydanı.  
Qeyrətdə, hünərdə bənzəri hanı  
Gecəli-gündüzlü qurdu, çalışdı,  
Vətən - təhlükədə, Vətən dardadı  
Silah qaldırılmışdı qardaş, qardaşa.  
Onunsa məqsədi, məramı - aydın  
Arxaydı, köməkdi hər vətəndaşa.  
Daxildə silahlı, pozucu dəstələr  
Bir yandan erməni quduzlaşmışdı.  
Qorxmadı, kimlərsə ona qəsd edər  
Qorxmadı, düşmənlə birbaşa danışdı...  
Bakı da dil açıb çağırırdı onu.  
Bakı gözləyirdi doğma oğlunu.  
Səslədi Heydəri Gəncə, Qarabağ,  
Şahdağım, Xəzərim, Lənkəran, Qazax,  
Mənim də sevincdən qaynadı qanım.  
Səslədi Heydəri Azərbaycanım.  
\* \* \*

Yenidən yurduma rəhbər seçildi  
Yenə də şadlandı hər oba, hər ev,  
Bədxahlar qorxudan əsdi, kiçildi  
Amma səbrlidir Heydər Əliyev...  
Dağıldı quldurluq, getdi qaranlıq.  
Evdə, küçələrdə əmin-amanlıq.  
Yaltaq erməni də duymuşdu nəşə  
O isə qol qoydu bu atəşkəsə.  
Qarabağ bizimdir dedi həmişə  
Yeni qüvvət ilə başladı işə.  
Eh, nələr çəkmədi ürəyi, canı,  
Səhmana salınca Azərbaycanı...  
Göz dikən çox idi hakimiyyətə  
Vəzifə başında dönüklər vardı.  
Heydər qılınc caldı qara niyyətə.  
Xalq seli bu məkri sildi, apardı.  
Bu vətən oğlunun sədası gəldi,  
Parisdən, Londondan, Vaşinqtondan.  
Çoxu həqiqətdən bixəbər idi,  
Çoxu həqiqəti öyrəndi ondan.  
Sənin gözün aydın, gözəlüm Bakı.  
Yenə öz oğlundur qucağındakı.  
Yenə Heydərinə basdın bağrına.  
Yenə də, yenə də sığındın ona.  
Yenə də bəzədin Günəşi, Ayı,  
Ata evi kimi halal Sarayı  
Açdın bu comərdin doğma üzünə  
Yenə işıq gəldi həsrət gözüne.  
Prezident Sarayı - baş qərəghəlim,  
...Maşallah, yenə də dirçəlmisən sən.  
Sənə nur çiləyib Heydər zirvəsi  
Yüksəldi qoynundan Heydərün səsi.  
O yandan, bu yandan, Şimaldan-Qərbdən  
Heydər zirvəsinə axdılar elə.  
Ellərdən-ellərə ucaldı Vətən  
Hamı əhsən dedi işə, əmələ.  
Yenidən dirçəldi kəndlər, şəhərlər,  
Yayıldı aləmə neftin şöhrəti.  
Qurub-yaratmağa - hamı səfərbər  
Yenə qalib gəldi Heydər qüdrəti!  
Görüşlər, söhbətlər, iş birlikləri  
Apardı yurdu mu yenə irəli.  
Dedi heç sıxmayın ürəyinizi  
Özüm qaytaracam Şuşaya sizi.  
Bu el, bu torpaqdır varlığım, canım,  
Var olsun müstəqil Azərbaycanım.  
\* \* \*

...Sönməz şölələri ulduzlarla tən  
Qaranlıq yollara işıqlar səpən  
Ayı salamlayan, Günəşi öpən  
Heydər zirvəsidir, Heydər zirvəsi.

Cürrəti, qüdrəti aləmə əyan,  
Şəfəq sütünları ərşə boylanan  
Bizim bəxtimizdə nur tək yanan  
Heydər zirvəsidir, Heydər zirvəsi.

Yox edib, ərilib şaxtanı, qarın,  
Qaldırıb bayrağın Günəşə sarı.  
Bu yurdu əbədi solmaz baharı  
Heydər zirvəsidir, Heydər zirvəsi!

Yanar intiqamdan torpağı, daşı.  
Döyüşə çağırır hər vətəndaşı  
Vulkandır, püskürən düşməne qarşı  
Heydər zirvəsidir, Heydər zirvəsi.

Bir Vətən andıdır gecə-gündüzü,  
Sınadı enməyən iradəmizi.  
Heydər zirvəsinə səsləyən bizi  
Heydər zirvəsidir, Heydər zirvəsi.

Yolumuz zirvəyə, Günəşə, Aya,  
Heydər zirvəsindən baxaq dünyaya!

Hamı səcdə edəsi  
Bu zirvəyə, bu ada  
Gün gələcək Şuşada  
Orda - Cıdır düzündə  
Göyün cazibəsində  
Bir qaya zirvəsində  
Bir ağ atn üstündə  
Əlində qızıl qılınc  
Heydər zirvələnəcək.  
Həsərtli Qarabağa  
Heydər günü gələcək.  
Torpağımın bütəti,  
Toy-düyünü gələcək!  
Dağlarda Günəşlərə  
Açılacaq şəhərim.  
Ordan - Cıdır düzündən  
Yüksələcək Heydərim.

Ramiz MƏMMƏDZADƏ.